



CV

Adı: Nailə

Soyadı: Məmmədova

Ünvanı: Bakı şəhəri, H.Cavid PR, 75 c məh. 528, ev V, m. 28

Təvəllüdü: 11.07.1961

Ailə vəziyyəti: evli

E-mail: nailya mamedova@mail.ru

Tel: Ev +99412 431 24 11 İş +99412 447 89 57 Mobil +99450 315 50 18

Təhsili 1979 - 1985 Azərbaycan Dövlət Tibb Universiteti

1989 –1991 Əliyev adına Həkimləri Təkmilləşdirmə institutu, sosial ggiyena və səhiyyənin təşkili kafedrası, klinik ordinator

1991-1996 Əliyev adına Həkimləri Təkmilləşdirmə institutu, sosial ggiyena və səhiyyənin təşkili kafedrasının dissertantı

Elmi dərəcəsi və elmi adı

1996 tibb elmləri namizədi,

2002 dosent

Pesə fəaliyyəti

2002- 2018 Əliyev adına Həkimləri Təkmilləşdirmə institutu, sosial ggiyena və səhiyyənin təşkili kafedrası, dosent

Sosial ggiyena və səhiyyənin təşkili kafedrasında diplomdan sonrakı tibbi təhsil sistemində tibbi statistikanın müasir məsələləri, Azərbaycanda əhəlinin sağlamlıq durumu, problemləri həlli yolları, səhiyyə idarəciliyinin strukturu və optimallaşdırılmasının yolları, elmi məqalələr, metodiki tədris vəsaitlərinin işlənilib hazırlanması, praktiki səhiyyəyə məsləhət yardımı, kafedranın elmi və institunun tədqiqat işinin məsul icraçısı

1985-1989 Quba şəhəri MKX, həkim-statistik

1996-2002 Əliyev adına Həkimləri Təkmilləşdirmə institutu, sosial ggiyena və səhiyyənin təşkili kafedrası, baş müəllim

2002-2018 Əliyev adına Həkimləri Təkmilləşdirmə institutu, sosial gigiyena və səhiyyənin təşkili kafedrası, dosenti

və

Kafedrada həkim müdavimlərlə praktiki məşğələlər, seminarlar, metodiki tövsiyələrin işlənilib hazırlanması və elmi məqalələr, müdavimlərin kuratoru.

1998-2000 Azərbaycan Alman Həkimləri Təkmilləşməsi Proqramı
Proqram çərçivəsində müxtəlif mövzular üzrə mühazirələrin və seminarların işlənilib hazırlanması və keçirilməsi

1991-1995 Sosial gigiyena kafedrasının elmi fəaliyyətində iştirak, ədəbiyyatın toplanması, tədqiqatların aparılması, tədris prosesinin təşkili

Nəşrlər

Sosial gigiyena və səhiyyənin təşkilinin sahəsində 30-a yaxın elmi işlər, eyni zamanda metodik tədris vəsaitləri, məqalələr dövrü nəşriyyatda və respublikadan kənar çap olunmuşdur.

Elmi konfranslarda iştirakı

Dillər

Azərbaycan (yaxşı), Rus (yaxşı), İngilis (orta)

Kompüter bacarıqları

Windows XP, MS Word, MS Excel

Nəşr olunmuş elmi-işlərin siyahısı: Əlavə olunur

Peşəkar təcrübəsi sosial gigiyena və səhiyyənin təşkili, tibbi statistikanın müasir problemləri

Nailiyyətlər

Səhiyyə Nazirliyinin komissiyalarında iştirakı

Əlavə 1. Nəşr olunmuş elmi işlərin siyahısı

qeyd: siyahı elektron formada institutda qəbul olunmuş formatda elmi hissədən əldə edilə bilər.